

Baharın gəlişini azsaylı xalqlar da təntənə ilə qeyd edirlər

Novruz Azərbaycan xalqının zəngin maddi və mənvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. Ölkəmizdə yaşayan azsaylı xalqlar, o cümlədən Axıskə türkləri də Novruz bayramını bizimlə birlikdə "həmimizin bayramıdır" deyə yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər. Odur ki, "Novruz"un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və genişdir.



"Qulaq fali" və ya "qapı pusmaq" yeni iləşmənin məlumat səviyyəsini öks etdirir. Axıskə türklərində Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırdıqları azərbaycanlı azyaşlılarla birlikdə icra etdikləri torba atmaqdır. Sonrakı dövrlerdə bəzi axıskalılar "torba atmağ"ı "qurşaq tutmaq" və ya şal sallamaqla əvəzləmişlər.

Xatırladaq ki, sovet lideri Stalin tərəfindən 1944-cü il noyabr ayının 14-də Axıskə türkləri öz tarixi torpaqlarından yük vaqonlarına doldurularaq keçmiş SSRİ-nin müxtəlif ərazilərinə, xüsusən də Mərkəzi və Orta Asiya ölkələrinə sürgün olunublar. 1959-cu ildən etibarən onlar müxtəlif respublikalara köç ediblər. O cümlədən Gürcüstana və Azərbaycana gələnlər də çox olmuşdur. Onların Şəmkir, Quba, Xaçmaz, Saatlı, Sabirabad, Şabran və digər bölgələrdə toplum halında yaşadıqları məlumdur. Məmənunluq doğuran odur ki, Axıskə türkləri yaşadıqları kənd və qəsəbələrdə yerli azərbaycanlı əhalisi ilə qaynayıb-qarışmış, daha səmimi, mehriban münasibət yaratmışlar. Onlar da elin, obanın xeyrində, şərində canyanğısı ilə iştirak edir, xalqımızın milli bayramlarında, Ramazan və Qurban bayramlarında, habelə Novruzda ailəlikcə böyük həvəslə bu bayramların iştirakçısına çevirilirlər.

Novruz çərşənbələri yaxınlaşdırıqca bayram hazırlıqlarına başlanılır. Buraya ev-eşiyin, həyət-bacanın temizlənməsi, bayram sovgatlarının və yeməklərinin hazırlanması və sairə daxildir. Azərbaycanlılarda olduğu kimi, axıskalı ailələrdə də bu adətlər var. Küsüllük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur.

Yumurta döyüsdürülməsi iki dünyanın - qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdir. "Toxum cüçərtmək", "səməni qoymaq" təbəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır.

Axişkalılar azərbaycanlı qonşu və qohumları kimi, müasir dövrün "torba atmaq" mədəniyyətində "dəsmal atmaq" və "papaq atmaq" kimi yeni vasitələrdən istifadə edirlər. Ənənəyə görə, papağı boş qaytarmaq olmaz. Novruzun papaq atmaq kimi dillər əzbəri olan bu adətini yerinə yetirən uşaqlar yetərincə əylənilirlər.

Novruz Şərqi ölkələrini - Mərkəzi Asiya (Qazaxıstan, Sibir, Altay və Şimal-Qorbi Çin türkləri - uyğurlar), Ön Asiya (Şərqi Anadolu, Zaqqafqaziya, Cənubi Azərbaycan və Özbəkistan türkləri) və Şərqi Avropanı (qaquazlar, Krim, Bolqariya, Yuqoslaviya, Kipr türkləri) əhatə edən coğrafiyada yaşayan türk xalqları və axıskalılar tərəfindən məzmun etibarilə eyni, şəkilcə müxtəlif formada həyata keçirilir.

Novruz şənliklərində məktəblilər müxtəlif kompozisiyalarda səhnəciklər hazırlayırlar. "Özbək, tatar qırğız: bunlar bir soydur" mahnısı şənliyin ən yaddaşalan və insanları coşdururan parçasıdır. Qaşıqda yumurta daşıma, kisə (cuval) geyinərək qaçma yarışı, bir-birini arxasında daşımaq kimi yarışlar və məclisə ağeyimli, əliçəkli Bahar qızın gəlişi Axıskə türklərinin iştirakı ilə təşkil edilən Novruz şənliklərinin ən gözəl çalarlarıdır.

Ölkəmizdə azsaylı xalqların böyük sevinc hissi ilə keçirdiyi Novruz mədəniyyətlərin ortaş bir bayramıdır. Müasir dövrümüzün bu ortaş bayramı yaşamaq sevinci, bolluq, bərəkət və barış harmoniyalı olaraq ənənələşmişdir.

*Rəhman SALMANLI,
"Azərbaycan"*